

İsmayıllı Hacıbəyov - 75

Hacıbəylilər şəcərəsini zənginləşdirmiş bəstəkar

Onun haqqında düşündükçə, nədənsə, atası Soltan Hacıbəyovun "Karvan" simfonik lövhələri gözlərim öündə canlandı. Düz 18 il əvvəl "Dünya duracaq yer deyil", – deyərək harasa tələsən karvan ünlü sənətkarlar nəslinin son yadigarını da aparıb, əbədiyyətə qovuşdurub. Amma zaman və sənət karvanının ötdüyü yerlərdə cəmi 57 il yaşamış bəstəkar, Əməkdar incəsənət xadimi İsmayıllı Hacıbəyovun da silinməz izləri qalıb.



Mayası musiqi ilə yoğrulmuş yeniyetmə İsmayılin sənət yanğısı onu Azərbaycan Dövlət Konservatoriyasına gətirib. Orada professor Qara Qarayevin tələbəsi olub, az müddətə peşəkarmasına yazdığı musiqiləri ilə nəslinin şöhrət çələnginə solmaz güllər taxıb. Dahi Üzeyir bəyin qardaşı nəvəsi olan İsmayıllı Hacıbəyov ömrü boyu konservatoriyada çalışıb. Hətta ötən əsrin təbəddülətlərlə dolu olan son dövrlərində, klassik musiqi sənətinin bir növ qiymətdən düşdüyü vaxtda o, əmisinin, atasının nəfəsi ilə qızılmış doğma ocağını – konservatoriyanı tərk etməyib.

Bəstəkar kimi formallaşmasında Soltan Hacıbəyovun, Qara Qarayevin böyük zəhməti olduğunu daim vurgulayan İsmayılin yaradıcılığı çoxşaxəli idi. Hələ tələbə olarkən müxtəlif janrı əsərlər yaradıb. Onun simfonik və kamera əsərləri, piano üçün yazdığı musiqilər diqqət çəkib. İsmayıllı Hacıbəyov böyük Üzeyir bəydən gələn ənanəni özünəməxsus şəkildə davam və inkişaf etdirib. Mütəxəssislər onun yaradıcılığı mədəniyyət tariximizdə bir hadisə hesab ediblər. Neçə-neçə əsərini Azərbaycan musiqisinin incisi kimi dəyərləndiriblər.

Gəlin, haqqında söylənilənləri unudulmaz bəstəkarın doğum günündə bir daha xatırlayaq.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Xalq artisti, bəstəkar Arif Məlikov: "Bütöv bir əsrdir ki, Hacıbəyov familyası musiqisinin, musiqi mədəniyyətinin, incəsənətin, xalq məhəbbətinin, ölməzliyin, keçmişin, bugünün və gələcəyin rəmzi kimi səslənir. Həqiqətən də, adlara fikir verəndə bu soyadın mənə yükü daha da artır: dahi Üzeyir bəy, Zülfüqar, Niyazi, Çingiz, Soltan, İsmayıllı... O, 1949-cu ildə Üzeyir Hacıbəylinin ölümündən bir il sonra (əgər belə demək olarsa) dünyaya gəlib. Qəribədir ki, atası Soltan Hacıbəyov dünyasını dəyişməmişdən bir neçə saat əvvəl mən öz kabinetində belə dedi: "Gözün İsmayılin üstündə olsun". Mən çox fərəhlənirdim ki, bu tanınmış və məşhur nəslin belə istedadlı nümayəndəsi ilə uzun illər dostluq etdim".

Bəstəkar, Xalq artisti, professor Sevda Mirzə qızı İbrahimova: "İsmayıllı çox təmiz adam olub. Sənətdən başqa ayrı düşüncəsi yox idi. Bir devizi var idi – "Əsər o zaman ölməzlik qazanır ki, böyük mübarizələrin nəticəsində yaransın". O, təkcə tələbələrinə

yx, həmkarlarına da nümunə və örnək idi. Hələ də İsmayıli soruşanlar, axtaranlar var. Heç kim onun vəfat etdiyinə inanır. Bu da görkəmli bəstəkarımızın əbədiyyaşarlığına bir mesajdır".

Bəstəkar Xəyyam Mirzəzadə: "İntellectuallığı ilə seçilən sənətkarların əsərlərinin müqəddərəti həmişə qəribə olur. İsmayılin isə elə əsərləri var ki, hələ üzə çıxmayıb. O, həmişə iş prosesində idi. Hətta bir müddət filarmoniyada musiqi rəhbəri işləyib, amma heç zaman bu fürsətdən bəhrələnməyib. Bir dəfə də olsun bu böyük səhnədə öz əsərini ifa etdirməyib. Bu da təvazökarlığına bir misaldır".

Musiqişunas Vəfa Abbasova: "İsmayıllı Hacıbəyovun "Memorial" kantatası bəstəkarın böyük yaradıcılıq tapıntıları olan texniki vasitələrin kompleksli istifadəsi, onların musiqi obrazları və əsərin dramaturgiyasının tərkib hissələri kimi çıxış etməsi və nəticədə, hüdudlusuz musiqi sferası effektinin yaranması, maraqlı tembr tapıntıları və təzadları, emosional baxımdan çox səmimi, insani ümumbəşər xeyir və şər anamları üzərində düşünməyə vadə edir. "Memorial" kantatası Azərbaycan musiqi sənətinin ən dəyərli nümunələrindən biridir".

Bu isə onun həyat və sənət yoldaşı, piannoçı və bəstəkar, Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyə Hacıbəyovanın xatırıdır: "İsmayılin təkcə həmkarlarının, dostlarının, yaxınlarının deyil, tələbələrinin də qəlbində böyük məhəbbəti, sevgisi olub. Bu hörməti, bu etibarı hər kəs qazana bilmir. İsmayıllı bütün ömrü boyu Hacıbəylilər nəslinin övladı olduğunu və bu doğma ocaqda işləməyin məsuliyyətini heç vaxt unutmayıb. Xüsusiələ də soyadı üçün çox həyəcan keçirirdi. Haradəsa bir afişada, qəzet məqaləsində, kitabda öz fəmiliyalarını oxuyanda çox sevinirdi. Mən onu başa düşürüm. Üzərində dahi Üzeyirin, atası Soltanın, maestro Niyazinin məsuliyyəti var idı".

İsmayıllı Hacıbəyovun simfonik orkestr üçün bəstələdiyi "Naxışlar" fantaziyası xüsusiələ cəlbedicidir. Digər əsərləri – "Albomdan səhifələr" süttəsi, piano üçün "Üç idilliya", fleyta və simli orkestr üçün "Konsertştük", libretto müəllifi olduğu "Füruza" operası, fleyta, klarinet və piano üçün "İstəklər", nəfəs alətləri üçün kvintet və sairə onun adının musiqi mədəniyyəti tariximizə düşməsini təmin edib.

Maraqlıdır ki, o həm musiqi ladları ilə gözəl əsərlər yaradan rəssam, həm də firça və rənglərlə dəyərli portretlər çizən rəssam olub. Böyük ustalıqla Üzeyir bəyin, Qara Qarayevin, atası Soltan Hacıbəyovun, Dmitri Şostakoviçin, həyat yoldaşı Ülviyə xanımın, eləcə də özünün avtoportretini çəkib, obrazları yağılı boyla ilə kətan üzərinə köçürüb. Qəribədir ki, həmin gözoxşayan əsərlərə baxanda adamın qulağına sanki onun könüloğşayan musiqisinin səsi gəlir. Təbiət mənzərələri, natürmortları da eyni hissələr yaradır.

İsmayıllı Hacıbəyov 57 illik ömrünün hər gününü mənalı keçirib, sənətə xidmət edib. Buna görə də ürəklərdə özünə taxt qura bilib. Ruhu şad olsun.